

UOT 378.147

H.E.İsgəndərzadə

Azərbaycan Dövlət Pedaqoji Universiteti, magistrant
AZ 1000, Bakı ş., Üzeyir Hacıbəyli küçəsi, 68
E-mail: anjeli.srk@gmail.com

AİLƏDƏ UŞAQLAR ÜÇÜN SAĞLAM MÜHİTİN YARADILMASI

Açar sözlər: ailə; uşaqlar; sağlamlıq; neqativ təsirlər; mühit

Aılədə uşaqların sağlam böyüdülməsi valideynlərin üzərinə düşən ən mühüm, ən məsuliyyətli vəzifələrdən biridir. Uşaqların həm mənəvi, həm də fiziki sağlamlığına valideynlər ciddi yanaşmalı, buna mənfi təsir göstərən amillərin aradan qaldırılmasına məsuliyyətli münasibət göstərməlidirlər. Baş vermiş neqativ halların isə tez bir zamanda aradan qaldırılmasına nail olmalıdır. Məqalədə bu istiqamətdə əsas yer tutan məsələlərdən biri haqqında – ailədə sağlam mühitin yaradılmasından, ona necə nail olunmasından danışılır.

X.E.İskəndərzadə

СОЗДАНИЕ ДЛЯ ДЕТЕЙ В СЕМЬЕ ЗДОРОВОЙ СРЕДЫ

Ключевые слова: семья; дети; здоровье; негативное влияние; среда

Здоровое воспитание в семье – одна из важнейших обязанностей родителей. Родители должны серьезно относиться к моральному и физическому благополучию своих детей и нести ответственность за устранение негативных факторов, которые их затрагивают. Они должны быть в состоянии устраниить негативные последствия как можно скорее. В статье рассматривается один из ключевых вопросов в этой области – как создать здоровую семейную среду и как этого добиться.

H.E.Isgenderzade

CREATING A HEALTHY ENVIRONMENT FOR CHILDREN IN THE FAMILY

Key words: family; children; health; adverse effects; environment

Raising children well within the family is one of the most important responsibilities that parents have. Parents should take seriously the moral and physical well-being of their children, with a responsible attitude to address the negative factors that affect them. In the event of negative consequences, they

Aılədə uşaqlar üçün sağlam mühitin yaradılması

should be promptly eliminated. The article discusses one of the key issues in this area-how to create a healthy family environment and how to achieve it.

Aılə cəmiyyətin özəyini təşkil etməklə təkcə uşaqları dünyaya gətirmək və onları tərbiyə etmək funksiyasını yerinə yetirmir. Aılənin bir çox funksiyaları və vəzifələri içərisində uşaqların sağlam böyüdülməsi vəzifəsi olduqca mühüm əhəmiyyət kəsb edir. "Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanunu"nda uşaqlarda formalasdırılması vacib olan keyfiyyətlər sırsında "sağlamlığın qorunması istiqamətdə gigiyenik tələblərə riayət etmək"(1). məsələsinin qoyulması da bu zərurətdən irəli gelir.

Sağlam uşaq - sağlam nəsil, sağlam cəmiyyət deməkdir. Gələcək cəmiyyətin sağlam ruhlu, sağlam bədənli gənclərdən ibarət olması deməkdir. Buna görə də ailədə uşaqların sağlam böyüdülməsi olduqca mühüm əhəmiyyətə malikdir.

"Sağlamlıq – xəstəlik və inkişaf effektlərinin olmaması, eləcə də tam fiziki, mənəvi və sosial əmin-amanlıq durumudur." Buna görə də sağlamlıq dedikdə təkcə bədənin sağlamlığı nəzərdə tutulmamalıdır. Burada insanların, o cümlədən uşaqların həm də mənəvi və sosial cəhətdən sağlamlığı nəzərdə tutulur ki, bunun da əsas ağırlığı ailənin üzərinə düşür.

Müsəir dövrün tələblərindən yanaşıdqda insanların sağlamlığı onların bədən, yəni cismani, psixoloji, sosial, intellektual, mənəvi və ruhunun sağlam olması, onların birliliyi nəticəsində sağlam dünyagörüşlü, sağlam əqidəli, sağlam ruhlu gənclərin yetişdirilməsi, böyüdülməsidir.

Aılə uşaqların ilk tərbiyəçisi, ilk təhsili, həyatın ilk addım atdığı yer, məkan, ceyni zamanda ilk qorunduğu, himaya edildiyi, həyatın hazırlanıldığı mühitdir. Burada alınan təhsil, tərbiyə, böyüdüyü mühit, şərait, hətta ona edilən təsirlər də uşaqın gələcək inkişafında böyük rol oynayır. Əlbəttə sağlam böyütmə valideynlərin həm üzərlərinə düşən vəzifə, həm də onların marağında olduqları birinci dərəcəli iş kimi diqqəti cəlb edir.

İnsanın sağlamlığının qorunması ailədə də, cəmiyyətdə də həmişə diqqət yetirilən problemlərdən olmuşdur. Bu, həm şəxsi məsələ, həm də sosial məsələ olmuş və olur. Eyni zamanda dəyərdir və dəyər kimi hamı tərəfindən qorunmalıdır.

Lakin elm və texnika inkişaf etdiyəcə, insanların maddi - texniki səviyyələrinin, rifah halının yüksəldilməsi özü ilə bərabər, insan sağlamlığına mənfi təsir göstərən amillərin də çoxluğuna artmasına və inkişaf etməsinə səbəb olmuşdur və olmaqdadır. Qlobal istiləşmə, kosmosa raketlərin buraxılması, kosmosda stansiyaların yerləşdirilməsi, müasir silahların sınadından keçirilməsi, müharibələr, ağacların, yaşıllıqların məhv edilməsi, atom elektrik stansiyalarının çoxluğu, avtomobilərin günü-gündən artması, əkinçilikdə, maldarlıqda kimyəvi maddələrdən həddən çox istifadə edilməsi, sünü ərzaqların yaradılması, ətraf mühitin, havanın, suyun çirkəndirilməsi və s. ekoloji tarazlığın pozulmasına və insanların sağlam həyat tərzinə əks olan digər bir sıra məsələlər bu sahədə

təxirəsalınmaz vəzifələrin həyata keçirilməsini zəruri etmişdir.

Elmi-texniki tərəqqinin yüksəlməsi bir tərəfdən insanların həyat şəraitinin yüksəlməsinə səbəb olursa, digər tərəfdən insanların sağlamlığına da təsirsiz ötüşmür. Belə ki, təbii mühitin getdiçə öz təbii xassəsini itirməsi, ətraf mühitin çırkləndirilməsi insan sağlamlığına mənfi təsir göstərməklə müxtalif xəstəliklərin də törəməsinə və yayılmasına münbət şərait yaradır. Buna görə də insan sağlamlığının qorunması müasir dövrdə bəşəriyyəti narahat edən problemlərdən birinə çevrilmişdir.

Lakin insan sağlamlığına təsir göstərən neqativ amillər bunlarla məhdudlaşdırır. Bu prosesdə sosial - psixoloji amillər təbii amillərdən heç də az yer tutmur. Sağlam qidalanmama, siqaretdən, alkoqollu içkilərdən istifadə etmə, son dövrlər əsrin bəsləsinə çevrilən narkotik vasitələrdən istifadə, ailədaxili münaqişələr, bəzi ailələrdə və məktəblərdə uşaqlara nəzarətin zəif olması, uşaqlar arasında qeyri-sağlam həyat tərzinə meyllilik və s. kimi hallar uşaqların sağlam həyat tərzi keçirmələrinə mane olmaqla onların həm cismanı, həm də mənəvi sağlamlıqlarına böyük zərba vurur. Buların olmaması və aradan qaldırılması üçün profilaktik və təbiyəvi işlərin gücləndirilməsi olduqca vacibdir. Bu prosesdə ailənin rolu və funksiyası böyük və təsirlidir.

Ailə uşaqların sağlam həyat tərzinin formallaşmasında elə bir imkana və təsir gütünə malikdir ki, onu heç bir yerlə, məkanla müqayisə etmək olmaz. Ailədə yaradıla bilən şərait uşaqları neqativ amillərdən qorumaqla yanaşı, onlarda müsbət adət və vərdişlərin yaradılmasında da əvəzsiz imkanlara və rola malikdir. Görkəmli əxlaq nəzəriyyəcisi Nəsrəddin Tusi “Əxlaqi-Nasiri” əsərində yazırıdı: “Təbiyənin birinci şərti budur ki, uşağı onun təbiətini koruya biləcək adamlarla və şeylərlə oturub-durmağa və oynamaya qoymayan, çünki uşaq nəfsi sadə olar, ətrafdakıların xasiyyətini tez götürür.

Uşağı mehribanlıq və məhəbbət doğuran kəramətlərə təbiyə etmək lazımdır, xüsusilə ağıla, şüura, idraka təsir edən başa salmaq yolu ilə; pul vermək, şirnidirmək, əsil-nəsəbə aid olan şeylərlə yox” (2, 157).

Ailədə uşaqların sağlam böyüdülməsi, bunun üçün sağlam bir mühitin yaradılması olduqca böyük şərtdir. Elə bir mühit ki, orada uşaqların sağlam böyüməsinə təsir edə biləcək hər hansı bir neqativ hala, təsir yər qalmasın. Əgər belə hallar baş verərsə də onların aradan qaldırılması yolları valideynlərə məlum olsun. Bunun üçün valideynlərin ilk növbədə nəzəri biliklərə malik olması, yəni onun mahiyyətinin nələrdən ibarət olduğunu bilmək, dərk etmək, bunun üçün nələrə daha çox diqqət etmək məsələlərinin nəzəri əsaslarını mənimsəmək, sonra isə praktik fəaliyyətin nələrdən ibarət və necə aparılmalı olduğu haqqında bacarıqlara malik olmaları mühümdür.

Ailədə uşaqlar üçün sağlam mühitin yaradılması ailə təbiyəsinin ən mü hücum şərtlərindən biridir. Uşaq dünyaya göz açdıqda, ətraf aləmi dərk etməyə başladıqda onun əhatəsində olan mühitin necəliyi onların inkişafı və formallaşması üçün

olduqca əhəmiyyətli amildir. Mühit - istər təbii olsun, istərsə də sosial, nə qədər əlverişlidirsə, normal və müsbətdirsə uşaq şaxsiyyətinin inkişafına və formallaşmasına da bir o qədər yaxşı təsir edəcəkdir. Qədim Yunan mütəfəkkiri, dahi riyaziyyatçı Pifaqordan soruşurlar: - “Oğlum olsa necə təbiyə edim?” – “Ədalətli ölkədə doğulsa bəsdir” – deyə böyük alim cavab verir. Bu hikməli cavab onu göstərir ki, mühit insanların təbiyəsi üçün ən ənənəvi amillərdən biri, bəlkə də birincisidir. Görkəmli Ərəb mütəfəkkiri Əbu Nəsir isə qeyd edir ki, insanlar dünyaya gələndə bərabər olurlar. Lakin ətraf mühitin, təbiyənin təsirilə bəziləri mərdüməzərləq edir, bəziləri isə xeyirxahlıq yolu ilə gedirlər. Aydırıñ ki, belə bir mühit ilk növbədə ailədə, yəni uşaqların ilk dəfə göz açdıqları məkanda yaradılmalı və olmalıdır. Bəs bu mühit nələrdən ibarət olmalı və necə olmalıdır? Bunları aşağıdakı kimi sistemləşdirmək olar:

1. Ailə üzvləri arasında mehriban münasibətin olması.
2. Ailədə böyük-kicik münasibətlərinin düzgün qurulması.
3. Ailə üzvlərinin sağlam həyat tərzi keçirmələri.
4. Ata və ananın tələbləri arasında vahidliyin gözlənilməsi.
5. Uşaqlara humanist və qayğılış münasibətin olması.
6. Uşaqlarla səmimi rəftar edilməsi.
7. Ailədə müəyyən qayda-qanunun olması, ədəb-ərkan qaydalarının gözlənilməsi.
8. Ailədə asudə vaxtin düzgün təşkili, uşaqların təlim və təbiyəsinə vaxtin ayrılmışı.
9. Uşaqların təbiyəsində hörmət və tələbkarlıq prinsipinə ciddi əməl edilməsi və s.

Ailədə uşaqların sağlam böyüməsi və bir sıra neqativ təsirlərin altına düşməməsi üçün bu istiqamətlərdə fəaliyyətin qurulmasını vacib hesab etmək olar.

ƏDƏBİYYAT

1. Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 2018.
2. Nəsrəddin Tusi. “Əxlaqi-Nasiri”. Bakı: Elm nəşriyyatı, 1980.
3. Məmmədova Q., Xəlilov M. Ekologiya, ətraf və insan. Bakı, 2006.
4. Mustafayev Q.T. Ekologiya. Bakı, 2001.
5. Cəfərova L. Uşaqların içtimai həyat hadisələri ilə tanış edilməsi üzrə işin sistemi. Bakı, 2006.
6. Abbasov A. Ailə təbiyəsi. Bakı, 2010.

Məqalənin redaksiyaya daxil olma tarixi: 15.11.2019

Məqalənin təkrar işlənməyə göndərilmə tarixi: 18.11.2019

Məqalənin çapa qəbul olunma tarixi: 29.12.2019

Məqaləni çapa tövsiyə edən sahə redaktorunun (və ya üzvünün) adı:

pedagoqika üzrə elmlər doktoru, professor Museib İlyasov

ADPU-nun Elmi Şurasının 15 aprel 2016-cı il tarixli 15 sayılı qərarı ilə çap olunur.